

Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demografik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193

manat məbləğində müəyyən edilsin.

Maddə 2. Bu Qanunun qüvvəyə minməsi. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 dekabr 2021-ci il

Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

həddi 200 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2021-ci il

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289,

№ 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899) 6-1-ci maddəsinin birinci cümləsində “2019-cu il 1 oktyabr tarixindən 200” sözləri “2022-ci il yanvarın 1-dən 240” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2021-ci il

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qərara alıram:

1. 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.

2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə:

2.1. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.6.1.1-ci yarım bəndində

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 4 800 000 (dörd milyon səkkiz yüz min) manat ayrılınsın;

2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan ailələrə ödənilməsinə təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2021-ci il

Pandemiyanın dünya iqtisadiyyatında yaratdığı qeyri-müəyyənliklər ərzaqlıq buğdanın qiymətində də artıma səbəb olur

Dünya iqtisadiyyatında COVID-19 pandemiyası ilə bağlı yaranan qeyri-müəyyənliklər, təchizat zəncirlərinə mütəmadi təzyiqlərin olması, bir sıra iqlim dəyişikliklərinin baş verməsi, logistika xərclərinin çoxalması bir sıra ərzaq məhsullarının, o cümlədən ərzaqlıq buğdanın qiymətlərində artımın yaranmasına səbəb olur.

Təbii ki, son illər qiymət artımı kimi mənfə tendensiyaların yaranma səbəblərindən danışarkən ilk olaraq COVID-19 pandemiyasının dünya iqtisadiyyatında yaratdığı qeyri-müəyyənlikləri qeyd etmək lazımdır. Bununla yanaşı, müəyyən ekoloji faktorlar, yükdaşıma xərclərinin artması da qiymət artımına təsir edən amillərdəndir.

Digər tərəfdən əsas ixracatçı ölkələrdən olan Rusiyada ötən ilin fevralından başlayaraq ixrac tariflərinin tətbiq edilməsi ərzaqlıq buğdanın daha baha qiymətlə tədarük olunmasına gətirib çıxarır. Belə ki, keçən ilin dekabrında Rusiyada 1 ton ərzaqlıq buğdanın orta aylıq ixrac qiyməti 338 dollar olub və bu, 2019-cu ilin dekabr ayı ilə müqayisədə 58,7 faiz, 2020-ci ilin dekabrı ilə müqayisədə isə 33,1



faiz çoxdur.

Eyni zamanda, Dünya Bankının məlumatına əsasən, 2021-ci ilin noyabr ayında ərzaqlıq buğdanın 1 tonunun qiyməti 334 ABŞ dolları olub ki, bu, 2019-cu ilin noyabr ayı ilə müqayisədə 49,8 faiz, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 35,2 faiz yüksəkdir. Azərbaycana ərzaqlıq buğdanın əsasən Rusiyadan idxal edilməsi və bu ölkədə baş verən qiymət artımı ölkəmizə də təsirsiz ötüşmür. Lakin ərzaqlıq buğdanın qiymətində baş verən artımın Azərbaycanda neqativ

təsirlərini minimuma endirmək üçün dövlət tərəfindən bir sıra mühüm tədbirlər görülüb. 2020-ci ilin martından başlayaraq 12 ay ərzində ərzaqlıq buğdanın ölkə üzrə ehtiyatlarının yaradılması məqsədilə ərzaqlıq buğda təchizatçılara ayrılmış 58,2 milyon manat kreditlər üzrə hesablanmış faizlərə 6,2 milyon manat subsidiya ayrılıb.

Ərzaqlıq buğda təchizatçılara hesablanan faizlərə subsidiya verilməsi müddətinin 12 aydan 24 ayadək uzadılması və qeyd edilən dövr üçün

kreditlər üzrə hesablanmış faizlərə əlavə 7,3 milyon manat maliyyələşmə ayrılmasının planlaşdırılması da dövlət tərəfindən görülən tədbirlərə bariz nümunədir.

Həmçinin qiymət artımının qarşısını almaq məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılara və istehsalçılara böyük dəstək göstərilib. Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 2024-cü ilin yanvarın 1-dək uzadılıb, ərzaqlıq buğda və un ixracının qarşısının alınması üçün bu il mayın 1-dək un və ərzaqlıq buğdanın ixracına 1 ton üçün 200 ABŞ dolları rüsum müəyyən edilib. Ötən il fevralın 1-dən sentyabrın 1-dək olan dövrdə un istehsalçılara satılan unun hər tonuna görə 35 manat məbləğində, sentyabrın 1-dən dekabrın 31-dək olan dövr üçün idxal olunan ərzaqlıq buğdanın həcmində ən yüksək paya malik olan 3-cü sinif ərzaqlıq buğdanın orta aylıq idxal qiyməti əsasında yeni mexanizmlə hesablanmaqla subsidiya ödənilib. Bu müddət ərzində 37 sahibkarlıq subyektdən 333 mürciət daxil olub və 2021-ci il

fevralın 1-dən noyabrın 1-dək un istehsalçılara subsidiya şəklində 35,7 milyon manat vəsait ödənilib. İlin sonunadək əlavə olaraq 39 milyon manatadək vəsaitin ödənilməsi də proqnozlaşdırılır.

Ərzaqlıq buğdanın hazırkı idxal qiymətini (Rusiya Federasiyasında ərzaqlıq buğdanın orta aylıq ixrac qiyməti 338 ABŞ dolları) nəzərə alaraq daxili bazar qiymətləri belə proqnozlaşdırılıb: 50 kiloqramlıq 1 kisə unun topdansa satış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik nəzərdə tutulur. Bu rəqəmləri yaxın coğrafi ölkələrdəki un və çörəyin qiymətləri ilə müqayisə etdikdə Azərbaycanda çörəyin qiymətinin daha ucuz olduğunu şahid olarıq. Belə ki, Azərbaycanda 500 qramlıq çörəyin qiyməti 50 qəpik olduğu halda, Gürcüstanda minimum 57 qəpik, maksimum 66 qəpik, Rusiyada 1 manat, Ukraynada minimum 1 manat 26 qəpik, maksimum 1 manat 46 qəpik, Qazaxıstanda minimum 51 qəpik, maksimum 55 qəpik, Ermənistanda isə 81 qəpikdir.

Qaz istehlakına görə tarif limitlərinin 65 faizi sıfırlanıb



azəriqaz

Bayram günləri olmasına baxmayaraq, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tarif limitlərinin sıfırlanması prosesini davamlı olaraq həyata keçirir. Paralel olaraq abonentlər də

bu prosədə birliyə dəstəyini fəal olaraq göstərirlər. Bu barədə birliyin baş direktoru Ruslan Əliyev deyib.

“Yanvarın 1-dən bu günə qədər sonradan ödənişli sayğacdan istifadə edən (mexaniki sayğac) nəzərdə tutulur) 104 min abonent sayğacının görünən hissəsini mobil telefon vasitəsilə çəkərək 077 310-41-04 vatsap nömrəsinə göndərilib. Bu dəstəyin müqabilində bu günə qaz istehlakına görə tarif limitlərinin sıfırlanması prosesində 65 faizlik nəticə əldə olunub. Göstərdikləri diqqətə, verdikləri dəyəərə görə hər bir abonentimizə “Azəriqaz” İB adından dərin təşəkkürümüzü bildiririk”, - deyərək baş direktor bildirib.

Dörd bank üzrə 24 mindən çox əmanətçiyə 615 milyon manat məbləğində əmanət qaytarılıb

2020-ci ildə maliyyə sabitliyi siyasəti başlıca olaraq maliyyə bazarlarının və sisteminin stabilliyinin təmin olunmasına, pandemiyanın neqativ təsirlərinin minimalaşdırılmasına, əhalinin və biznesin dəstəklənməsinə yönəldilib. Yarlanmış vəziyyətə baxmayaraq, maliyyə vasitəçiliyinin genişləndirilməsi və maliyyə bazarlarının dərinləşdirilməsi istiqamətində işlər davam etdirilib.

Bu barədə AMB-nin “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur. 2021-ci ildə bank sektorunun sağlamlaşdırılması istiqamətində radikal addımlar atılıb, maliyyə dayanıq-

lığını itirmiş 4 bank sistemdən kənarlaşdırılıb. Hər dörd bank üzrə əhalinin əmanətlərinin verilməsi əsasən təmin edilib, 24 mindən çox əmanətçiyə 615 milyon manat məbləğində əmanət qaytarılıb.



6-12 yanvar 2022-ci il

2022 год - Год города Шуша Евросоюз профинансирует проект SOCAR Turkey

Президент Азербайджана Ильхам Алиев подписал распоряжение об объявлении 2022 года в Азербайджане Годом города Шуша. Об этом сообщает пресс-служба главы государства. Кабинету министров поручено подготовить и реализовать план мероприятий в связи с Годом города Шуша.



Азербайджан согласился увеличить добычу нефти



Азербайджан согласился на принятое на 24-м заседании министров стран-членов Организации стран-экспортеров нефти (ОПЕК) решение об увеличении суточной добычи нефти в феврале на 400 тыс. баррелей в сутки в целях поддержки

стабильности и баланса на мировом нефтяном рынке. Новая "Декларация о сотрудничестве" предусматривает увеличение ежедневной добычи сырой нефти в Азербайджане в феврале 2022 года еще на 7 тыс. баррелей до 668 тыс. баррелей. Напомним, что на состоявшемся в июле прошлого года 19-м заседании министров стран ОПЕК+ было принято решение о ежемесячном увеличении суточной добычи сырой нефти с августа на 400 тыс. баррелей до 5,8 млн. Принято решение о том, что сокращение объемов в баррелях должно быть завершено в сентябре 2022 года и продлено до конца этого года срока "Декларации о сотрудничестве" с частичной корректировкой базового уровня добычи нефти с мая.

Минск ценит поддержку Баку в международных организациях



Беларусь и Азербайджан достигли высокого уровня политических и экономических отношений, Минск ценит поддержку Баку в международных организациях на всех уровнях. Об этом заявила председатель Совета Республики (верхней палаты) Национального собрания Беларуси Наталья Кочанова на встрече с послом Азербайджана в Беларуси Ульви Бахшалиевым, передает ТАСС.

«Нас связывают дружеские отношения, экономические, политические, гуманитарные связи. И это взаимодействие очень важно для нас - мы чувствуем поддержку Азербайджана в международных организациях на всех уровнях. Так и должны поступать настоящие друзья. Высокий политический диалог между странами в это непростое время говорит о том, что отношения будут еще более тесными и плодотворными», - приводит Telegram-канал слова Кочановой. По ее словам, взаимодействие парламентариев должно быть более тесным. «Наши контакты должны быть более эффективными, и, думаю, возобновление встреч, парламентских визитов в Азербайджан и Беларусь будет содействовать этому», - сказала спикер верхней палаты, отметив, что в Минске будут рады визиту руководителя парламента Азербайджана.

В Азербайджане прошла регистрацию еще одна "дочка" ЛУКОЙЛ


В Азербайджане прошло регистрацию местное представительство ПАО "ЛУКОЙЛ" - "Лукойл Абшерон эксплорейшн лимитед" (Lukoil Abşeron Eksploreyşn Limited).

Как сообщает в среду Trend со ссылкой на Государственную налоговую службу Азербайджана, компания зарегистрирована по тому же юридическому адресу, что и другое дочернее предприятие ПАО - "ЛУКОЙЛ-Азербайджан", в Сабаильском районе Баку.

Юридическим представителем "Лукойл Абшерон Эксплорейшн Лимитед" является Эльнур Гурбанов.

Напомним, что ЛУКОЙЛ является одной из крупнейших публичных вертикально интегрированных нефтегазовых компаний

в мире, на долю которой приходится около двух процентов мировой добычи нефти и около одного процента доказанных запасов углеводородов.



Первый цифровой проект Circular TwAIN, разработанный Центром исследований, разработок и инноваций SOCAR Turkey, будет профинансирован в рамках Европейской программы Horizon Europe Program (HEUROPE), говорится в сообщении SOCAR Turkey.

Данный проект, направленный на максимальное повышение устойчивости и энергоэффективности с помощью искусственного интеллекта и цифровых решений, стал четвертым проектом SOCAR Turkey Ar-Ge and Innovation AS, финансируемым ЕС.

«Крупнейший промышленный холдинг Турции, SOCAR Turkey, продолжает свои исследования и разработки инновационных проектов для устойчивого, эффективного и безопасного энергоснабжения.

Проект Circular TwAIN, первый цифровой проект, разработанный SOCAR Turkey Ar-Ge and Innovation AS и реализованный в партнерстве с AI Platform для интегрированного устойчивого и кругового производства, получил право на финансирование HEUROPE», - говорится в сообщении.

Проект, объединяющий 10 международных партнеров в консорциуме, направлен на разработку цифрового инструмента, который посредством искусственного интеллекта обеспечит энергоэффективность на крупных производственных объектах. Circular TwAIN также внесет значительный вклад в сокращение энергопотребления и выбросов углекислого газа.

SOCAR увеличила в 2021г экспорт нефть по Баку-Новороссийск на 64%

Компания SOCAR в 2021 году экспортировала по нефтепроводу Баку-Новороссийск 1 млн 7,46 тыс. тонн нефти. Такие данные содержатся в оперативной сводке ФГБУ «Центральное диспетчерское управление топливно-энергетического комплекса» (ФГБУ «ЦДУ ТЭК»).

«По системе компании «Транснефть» транзит нефти из Азербайджана в порт Новороссийск в 2021 году составил 1 млн 7,46 тыс. тонн нефти. При этом, в декабре по этому маршруту экспортировано 84,76 тыс. тонн азербайджанской нефти», - отмечается в данных, имеющихся в

распоряжении агентства «Интерфакс-Азербайджан».

По сравнению с показателем 2020 года объем экспорта азербайджанской нефти по Баку-Новороссийск увеличился на 64,3%.

«Транснефть» и SOCAR в конце января 2021 года подписали договор на прокачку по нефтепроводу Баку-Новороссийск в 2021 году более 1 млн тонн нефти.

По данным ФГБУ «ЦДУ ТЭК», SOCAR в 2020 году экспортировала по нефтепроводу Баку-Новороссийск 613,29 тыс. тонн нефти. Азербайджан транспортирует свою нефть по трубопроводу Баку-Новороссийск с 1997 года.

Усилены меры контроля за ценами на муку и хлеб

Об этом в среду сообщили Trend в Государственной службе по антимонопольной политике и надзору над потребительским рынком при министерстве экономики Азербайджана. «Как известно, с этого года цены на муку, производимую субъектами предпринимательства на внутреннем рынке из импортируемого продовольственного зерна, приведены в соответствие с существующей на мировом рынке ценой на продовольственную пшеницу. В результате наблюдается изменение цен на муку и традиционный (круглый) хлеб. В связи с этим были усилены меры контроля в данном направлении, осуществляемые Госслужбой по антимонопольной политике и надзору над потребительским рынком при министерстве экономики. В рамках превентивных мер Госслужба, организовав встречи с импортерами зерна и производителями муки и хлеба, предупредила их о недопустимости случаев злоупотребления ситуацией. С



целью предотвращения необоснованного изменения цен на муку, а также веса и стоимости традиционного (круглого) хлеба и осуществления контроля за параметрами качества на потребительском рынке регулярно проводятся мониторинги, принимаются необходимые меры для соблюдения антимонопольного законодательства. В случае выявления нарушений законодательства Госслужбой будут приняты строгие меры», - говорится в сообщении ведомства.

6-12 yanvar 2022-ci il

Hipermarketlərdə və Supermarketlərdə qiymət fərqlilikləri

Hər kəs gündəlik ərzaq tələbatının ödənilməsi üçün bazarlardan və marketlərdən istifadə edir. İnsanlar arasında çəşnliq yaradan məsələlərdən biri də eyni məhsulların fərqli qiymətlərlə təqdim edilməsidir. Kəskin qiymət fərqliliyi daha çox supermarketlərlə məhəllə marketləri arasında hiss olunur.

Son dövrlərdə isə insanların əsasən supermarketlərdən istifadə etdiyinin şahidi oluruq. Son 10 ilə diqqət yetirdikdə məhəllə marketlərinin sayının kəskin şəkildə azaldığını görürük. Bu da onların supermarketlərlə rəqabət apara bilmədiyinin sübutudur. Bəzən supermarketlər arasında da qiymət fərqliliyi nəzərə çarpır.

Bəs, eyni məhsulun supermarketlərdə fərqli qiymətlərlə satılması nə dərəcədə düzgündür? Bu sahəyə dövlət nəzarəti varmı? Və ya olmalıdır?

İqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu sahəyə dövlət nəzarəti yoxdur, burada qiymətlərin tənzimlənməsi sahibkarların ixtiyarındadır. Azərbaycan şəraitində supermarketlərdə olan bu qiymətlər sağlam rəqabətin göstəricisidir. Doğrudur, supermarketlər arasında qiymət fərqləri var, bu da onların marketing strategiyasıdır. Bu cür qiymət fərqliliklərini süni qiymət artımı kimi də qiymətləndirmək olmaz. Süni qiymət artımı o yerdə ola bilər ki, orada rəqabət yoxdur və inhisarlaşma var. Ərzaq məhsulları arasında olan qiymət fərqlilikləri tam rəqabətin sübutudur. Rəqabət olan yerdə

qiymət artımı sadəcə istehlakçı itkisi deməkdir. "Hər halda qiymətlərin müəyyənəndirilməsi obyektiv meyarlara görə, yəni tələb və təklifin balansı gözənilərək aparılmalıdır. Təbii haldır ki, məhsulun sayı azdırsa, qiymət yüksək olacaq. Bizdə təəssüf ki, SSRİ-dən qalma təfəkkür var. SSRİ-də məhsullara dövlət nəzarəti olsa da marketlərdə məhsul qıtlığı yaşanırdı. Buna səbəb isə həmin məhsulların qanunsuz yolla baha qiymətə satılması idi. "Qiymətlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Qanununa görə, harada inhisarçılıq varsa, o qiymətlər tənzimlənilir. Yəni, su, qaz, enerji, ictimai nəqliyyat, dərman və s. Bu sahələrdə qiymət fərqliliyi və artımı müşahidə edilərsə, təbii ki, dövlət sanksiyaya tətbiq etməlidir", - deyər ekspert bildirib.

Digər iqtisadçı Ekspert Natiq Cəfərli isə qeyd edir ki, burada mərkəzləşdirilmiş qiymət tənzimlənməsindən söhbət gedə bilməz, çünki ərzaq məhsullarının və gündəlik tələbat mallarının qiymətləri formal da olsa, bazar tərəfindən tənzimlənməlidir: "Bu sahəyə dövlət nəzarəti və ya dövlət tənzimlənməsi yoxdur və bu da doğrudur. Çünki nə qədər çox dövlət nəzarəti olarsa, bir müddət sonra həmin məhsulların azalması, hətta piştaxtalardan çəkilməsinin şahidi olarıq. Yaxın keçmişə nəzər salsaq görürük ki, Rusiyada dövlət qarabaşaq və bitki yağının qiymətinə nəzarət mexanizmi tətbiq etdi və iki həftə sonra marketlərdə bu məhsulların qıtlığı yarandı. Dövlət qərarı dəyişdirmək məcburiyyətində qaldı. "Dövlətin bu sahəyə nəzarəti olmalıdır" anlayışı



şü kökündən yanlıştır. Dövlətin bu sahəyə müdaxiləsi sahibkarlara dəstək, gömrük və vergi siyasətinin düzgün müəyyənənməsi kimi ola bilər. Dövlətin borcudur ki, ədalətli rəqabət mühiti yaratsın, məmur biznesinə son qoysun, bu da nəticə etibarilə qiymətlərin tənzimlənməsinə və təklifin artmasına səbəb olacaq. Azərbaycanda ən böyük problem topdansatış bazarıdır. Orada rəqabətsizlik mühiti var. Bu bazarda böyük oyunçular və qiymət diktəsi var. O bazarın tənzimlənməsində dövlət mühüm rol almalıdır. Yəni, rəqabətin güclənməsi üçün addımlar atmalıdır. Hazırda bu addımlar atılmır. Çünki inhisarçılıqla, gömrük və vergi

ilə bağlı problemlər var. Bunun əyani sübutu isə günün tələbinə uyğunlaşmayan rüsumlar və vergi dərəcələrinin olmasıdır. Bir dövlət öz ərazisində istehsal olmayan, xaricdən idxal olunan məhsulların qiymətini tənzimləmək istəyirsə, gömrük rüsumunu sıfırlayır və ölkəyə idxal çoxalır. Nəticədə qiymət tənzimlənilir. Bizdə də bu kimi problemlər var. Belə ki, uşaq qidaları və dərman vasitələrinin istehsalı olmadığı halda, 15% gömrük rüsumu tutulur. Bu, doğru yanaşma deyil. Dövlət öz üzərinə düşən məsələləri yerinə yetirməlidir."

İmran Zeynalov

DÜNYA

Qazaxıstan prezidenti hökumətin istefasını qəbul edib



Qazaxıstan Prezidenti Kassim-Jomart Tokayev hökumətin istefaya göndərilməsinə dair sərəncam imzalayıb.

Baş nazir vəzifəsinin icrası baş nazirin birinci müavini Alixan Smayilova həvalə olunub. Sənəddə göstərilir ki, hökumət üzvləri yeni kabinet formalaşana qədər vəzifələrinin icrasını davam etdirəcəklər.

Hökumətdəki mənbələrin xəbərinə görə, Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini postuna prezident administrasiyasının rəhbəri Murat Nurtle gətirilib.

Almatıda fəvqəladə vəziyyət elan edildi

Qazaxıstan Prezidenti Kassim-Jomart Tokayev Almatı şəhəri və Manqıstau vilayətində fəvqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb.

"Unian" agentliyi xəbər verir ki, həmin ərazilərdə fəvqəladə vəziyyət rejimi yanvarın 5-dən 19-na qədər davam edəcək.

Almatı şəhərində fəvqəladə vəziyyət rejimi çərçivəsində 23:00-dan 07:00-a qədər komendant saati də tətbiq olunacaq.

Məlumata görə, sözügedən qərar ölkədə bir

neçə gündür davam edən qazla bağlı etirazlar fonunda ictimai təhlükəsizliyi təmin etmək, vətəndaşların hüquq və əzadlıqlarının bərpa olunması məqsədilə verilib. Xatırladaq ki, yanvarın 2-dən etibarən Qazaxıstanda qazla bağlı etiraz aksiyaları keçirilir. Ölkədə kütləvi etirazlar maye qazın qiymətinin bahalaşmasından sonra başlayıb. Bununla yanaşı, yanvarın 4-ü axşam saatlarında Almatıda aksiya iştirakçıları və polis arasında toqquşma baş verib. Qazaxıstan hökuməti istefa verib.

Çin 120 ölkə və təşkilata iki milyard doza COVID peyvəndi göndərmiş

Çin pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətlə qüvvələri birləşdirməyə çalışır. Bununla əlaqədar artıq 120-dən çox ölkə və beynəlxalq təşkilatlara 2 milyard doza koronavirus vaksini göndərilib. Bu barədə cümə günü Çin Xalq Respublikasının sədri Si




Çinpin Yeni il münasibətilə ölkə əhalisinə təbrik nitqində məlumat verib. Çin lideri xatırladı ki, o,

mütəmadi olaraq digər dövlətlərin başçıları, eləcə də iri beynəlxalq strukturların rəhbərləri ilə telefon və videokonfrans vasitəsilə əlaqə saxlayır. Onun sözlərinə görə, pandemiya qalib gəlmək üçün beynəlxalq ictimaiyyət qüvvələrini birləşdirməlidir.

Co Baydenin anti-reytingi 56%-ə yüksəlib

"CNBC"-nin sorğusuna əsasən, dekabr ayında ABŞ prezidenti Co Baydenin hərəkətlərini bəyənməyən amerikalıların sayı 56%-ə yüksəlib ki, bu da yeni rekorddur. Banker.az xəbər verir ki, respondentlərin 44%-i cənab Baydeni dəstəklədiyini bildirib. Sorğuda iştirak edənlərin yarısından çoxu (55%) Co Baydenin koronavirus pandemiyası ilə necə mübarizə aparmasından narazıdır. Respondentlərin 60%-i ABŞ prezidentinin iqtisadi problemlərin həllinə yanaşmasını bəyənmədiyini bildirib. Təxminən 72% inflyasiya ilə mübarizədə onun hərəkətlərini bəyənmir. Respondentlərin təxminən 84%-i il ərzində ölkədə qiymət artımını qeyd edib, 23%-i isə ABŞ-da inflyasiyanın tezliklə azalmağa başlayacağına və ya artıq başladığına inanır. Xatırladaq ki, sonuncu dəfə Co Baydenin an-



ti-reytingi 2021-ci ilin sentyabrında rekordla çatıb. Onun hərəkətləri sorğu iştirakçılarının 54%-nin narazılığına səbəb olub. Populyarlığının azalmasına baxmayaraq, cənab Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir.

Gürcüstanda inflyasiya rekord həddə çatdı

Gürcüstanda illik inflyasiya 3 faiz hədəflə 13,9 faiz təşkil edib. Bu barədə Sakstat Milli Statistika Xidmətindən (Geostat) bildirilib. Məlumatla görə, il ərzində kommunal xidmətlərin dəyəri 43,5 faiz, nəqliyyat xidmətlərinin dəyəri 17,3 faiz, mehmanxana və restoran xidmətlərinin dəyəri 14 faiz, səhiyyə xidmətlərinin dəyəri 7,9 faiz artıb.

Dekabrda ərzaq məhsullarının qiymətləri illik müqayisədə 15,6 faiz artıb. Ən çox bitki yağı (24,5 faiz), tərəvəzlər (20,7 faiz), çörək və çörək məhsulları (20,2 faiz), şəkər (19,8 faiz), süd və yumurta (15,3 faiz) və balıq (2,3 faiz) bahalaşdı. 2021-ci ilin noyabr ayı ilə müqayisədə dekabr ayında inflyasiya 0,3 faiz təşkil edib. Noyabrda isə aylıq inflyasiya 0,6 faiz olub.

Bloomberg: Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtılı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". Bu barədə "Bloomberg" nəşrində dərc edilən məqalədə deyilir. Nəşrin müəllifləri qeyd ediblər ki, yanacaq böhranının ilkin şərtləri bərpa olunan enerji mən-

bələrinə keçid və yerli istehsal olan təbii qazın azalmasıdır. Nəticədə ötən il Avropa ölkələrində külək və günəş enerjisinin qeyri-sabitliyi səbəbindən elektrik enerjisi istehsalı aşağı düşüb. "Qarşıda qışın ən soyuq iki ayı var və Avropanın qazsız qala biləcəyi ilə bağlı qorxular mövcuddur", - məqalədə deyilir.

